




DƏRİNİN AUTOİMMUN XƏSTƏLİKLƏRİ



✓ Desmoglein 1

✓ Desmoglein 3

✓ BP180

✓ BP230


✓ Collagen VII

GENETİK FAKTORLAR

- HLA-DR
- HLA-DQ2 & DQ8
- CTLA-4

ENDOGEN FAKTORLAR

- yüksek leptin
- vitamin çatışmazlığı (xüsusiylə Vit D)
- bağırsaq florasının pozulması
- yumşaq bağırsaq
- hamiləlik
- menopauza
- tez böyümə
- pubertat yaş həddi
- cinsiyyətin qadın olması
- emosional həssaslıq



EKZOGEN FAKTORLAR

- yod
- selen
- dərman preparatları
- infeksiyalar
- stress
- çirkənmə/toksin
- qlüten
- həddən artıq sterillik

DİFERENSASIYA:

- ✓ Mikozların təyini
- ✓ Gənənin təyini
- ✓ Bakteriyaların təyini
- ✓ İnfeksiyon və qeyri-infeksiyon miozitlərin təyini
- ✓ Herpes virusunun təyini

Autoimmun proses bir neçə mərhələdən ibarətdir.

I mərhələ-Sakit adlanaraq, immun tolerantlığının itirilməsinin başlanğıc mərhələsidir. Simptomsuz və əlamətsiz keçir (Yüksəlmış antikism və funksional pozğunluqlar).

II mərhələ-İmmun sistem proqressivləşərək, toxumaların dağılmasına, az və nəzərə çarpan əlamətlərlə funksiyaların pozulmasına getirib çıxarır (Yüksək antikism və nəzərə çarpan toxumanın pozulmaları müşahidə olunur).

III sonuncu mərhələ, artıq toxumaların tam dağılması və itirilməsilə daha əlvan şəkildə təzahür edir (Antikislərin, simptom və əlamətlərin artımı, xüsusi laboratoriya müayinələr və daha qabarlıq görüntülər).



*0033

ÇAĞRI
MƏRKƏZİ






Görünüş	Adlar	Testlər
	Pemphigus foliaceus	Desmoglein 1
	Pemphigus vulgaris	Desmoglein 1, 3
	Bullous pemphigoid	BP180, BP230
	Cicatricial pemphigoid	BP180
	Pemphigoid gestationis	BP180
	EBA (Epidermolysis Bullosa Aquisita)	Collagen VII

AUTOİMMUN XƏSTƏLİKLƏRİN 10 ƏSAS XƏBƏRDARLIQ SİQNALI

- * Yorğunluq və halsızlıq hissi
- * Konsentrasiya və diqqətin cəmləşdirilməsi çətinliyi
- * Əzələ və oynaqlarda əsmə, ağrı və ya zəiflik
- * Saçın tökülməsi
- * Göz, ağız və dərinin quruması
- * Çəkinin məlum olmayan səbəblərdən artması və ya azalması
- * Ayaq və əllərin neyroproksiyası və keyiməsi
- * Qarında ağrı, sidikdə və nəcisdə qan, diareya
- * Qaşıntı, övrə və işığa həssaslıq
- * Təkrarlanan düşüklər və ya laxtalanma problemləri



Ümumiyyətlə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

AUTOİMMUN CİNSİ DEMORFİZM ZAMANI HORMONLARIN ROLU

Hamiləlik dövründə yüksək səviyyədə təyin edilən estrogen immunitetə təsir edir. Bu təsir limfositlərin inkişafını və funksiyasını formalaşdıraraq, sito-müdafisi təmin edir. Estrogenin bu təsiri hüceyrə immuniteti ilə bağlı xəstəliklərin yaxşılaşmasına və ya anticisimlərlə bağlı xəstəliklərin ağırlaşmasına gətirib çıxarır. Progesteron və androgenlər isə iltihab əleyhinə və immunsupressiv xüsusiyyətlərə malik olduğu üçün autoimmun xəstəliklərə daha yaxşı təsir edir. Prolaktin hamiləlik dövründə ən yüksək səviyyədə olur, iltihabönü effektə malik olduğu üçün autoimmun xəstəliklərin ağırlaşmalarına gətirib çıxarır.



*0033

ÇAĞRI
MƏRKƏZİ

